

# Milli maraqlara əsaslanan xarici siyaset strategiyasının müəllifi

**1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyev** yenidən hakimiyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyaset kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli maraqlarının və mənafelərinin qorunmasına yönəlmış əməli dəyişikliklər edildi. Heydər Əliyev özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanın beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxartmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmak və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni siyasi kursu həyata keçirmək üçün hər şədən əvvəl mühərabə dayandırılmalı və dinc şərait təmin edilməli idi.

Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, Azərbaycanın müstəqiliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri ölkəmizin mənafeyini dünya miqyasında müdafiə edə bilən ağlı, səriştəli xarici siyaset olmalıdır. Digər mühüm vəzifələrdən biri də bəzi dövlətlər ilə münasibətlərdə əsəsən yaradılmış gərginliyi aradan qaldırmak, balanslı və milli maraqlarla əsaslanan xarici siyaset xəttini təmin etmek, region dövlətlərlə münasibətlərə daha çox diqqət yetirməklə qarşılıqlı əməkdaşlıq və məhrəban qonşuluq əlaqələrinin qorunmasına nail olmaq idi. Qarşında duran ən mühüm vəzifələrdən biri də münaqişənin ölkəmizin ərazi bütövlüyünün təmin edilmesi şərti ilə ədalətli şəkildə həll olunması üçün böyük dövlətlərin, eləcə də beynəlxalq təşkilatların səylərini gücləndirməyə nail olmaqdan ibarət idi.

Demokratik dövlət quruculuğu yolu na qədəm qoymuş Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətə həlli ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə integrasiyası prosesinin intensivliyi ilə six bağlı idi. Bu mənada, Azərbaycanın beynəlxalq münasibətlər sistemindən layiqli yer tutmasından üçün dünya siyasetinin formallaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çotin və mürəkkəb vəzifələrin öhdəsində müvəffəqiyyətə və böyük ustalıqla gəlmək bacarığı nümayış etdirdi. Ölkəmizin sistemli şəkilde dünya birliyinə integrasiya olunmasında ikitorəfli və çoxtorəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. "Əsrin müqaviləsi" və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə integrasiyasını sürətləndirdi.

Azərbaycanın enerji siyasetinin əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin tikintisinə başlandı. Sonrakı illərdə onların işə salınması nəticəsində Azərbaycan nəinki özünün enerji təhlükəsizliyini təmin etdi, eyni zamanda Avropanın enerji təminatında mühüm rol oynamaya başladı. Həmçinin enerji diplomatiyası Azərbaycan dövlətinin beynəlxalq mövqelərini möhkəmləndirdi.

1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nüma-

yondələrinin iştirakı ilə tarixi böyük 1pək yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın qazandığı ən müüm hum nailiyyətlərindən biridir.

İlk növbədə Avropa ilə Asyanın qovşağında çox mühüm və geosiyasi bir ərazidə yerləşən və müstəqilliyini bərpa etmiş Azərbaycanın qonşu dövlətlərlə - Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxistan və Türkmenistan ilə münasibətlərinin inkişaf etdirilməsi ölkəmizin xarici siyasetinin əsas prioritet istiqamətlərindən biri oldu. Həmin ölkələrlə münasibətlərdə başlıca məqsəd məhrəban qonşuluq və qarşılıqlı əməkdaşlığı əsaslanan ikitorəfli və çoxtorəfli əlaqələr qurmaq idi.

Bununla yanaşı, Azərbaycan dövlətinin xarici siyasetinin əsas istiqamətlərindən biri də Avropa ölkələri ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi idi. Bu baxımdan, xarici siyasetin başlıca məqsədi Azərbaycanı müstəqil dövlət kimi tanıtmaq, beynəlxalq mövqelərini möhkəmləndirmək idi. Bu dövrde, yalnız ikitorəfli deyil, çoxtorəfli əsasda da fəal xarici siyaset yürüdülərək Azərbaycanın beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində özünəməxsus yer tutması üçün bir sıra mühüm addımlar atıldı.

Azərbaycan Respublikasının xarici siyaset strategiyasının mühüm istiqamətlərindən biri beynəlxalq təşkilatlara hərəkəfli əməkdaşlıq etməkdir. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla əməkdaşlığı bütövlükdə ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi götür.

Azərbaycanın beynəlxalq təşkilatları üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çəltəş və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermenistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasetində dünya birliyinə integrasiya, ikitorəfli və çoxtorəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir.

Ümummilli Lider Heydər Əliyev xarici siyaset xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi. Bu baxımdan 1994-cü il mayın 4-də Heydər Əliyevin "Sülh naminə tərəfdəli" programının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətinə atılan mühüm addımlardan biri oldu. Bununla yanaşı, Ulu Öndərin BMT

Baş Məclisinin sessiyalarında və digər yüksək səviyyədə keçirilən müxtəlif ic-

laslarda və çoxsaylı görüşlərdə bu əlaqələr inkişaf etdirildi. Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə Ümummilli Lider 1994-cü il sentyabrın 29-da BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusi Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı. 1995-ci il oktyabrın 22-də BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən Baş Məclisinin xüsusi təntənəli iclasında çıxış edən Heydər Əliyev bu qurumun yüksək kursusundan dünya dövlətlərinə müraciət edərək, mövcud global problemlərə dair Azərbaycanın dövlətinin principial mövqeyini açıqlamış, xüsusi Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı təcili tədbirlərin görülməsinə və beynəlxalq səylərin artırılmasına çağırılmışdır.

2000-ci ilin sentyabrında BMT-nin minilliyyin summitində çıxış edən Ulu Öndər Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasına əsas missiyani öz üzərinə götürmiş bu beynəlxalq təşkilatın kursusundan Azərbaycanın mövqeyini bir daha dünyaya bəyan etmiş, bəsəriyyətin üzərindəyi problemlərin həllində BMT-nin fəaliyyətini daha gücləndirmək məqsədilə təşkilatda islahatların aparılması zəruriliyini vurgulamışdır.

1996-ci il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərməye, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı əzərədə tutan "Tərəfdəşlik və Əməkdaşlıq Sazişi" imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasetinin əsas prioritet istiqamətlərindən biri oldu. Həmin ölkələrlə münasibətlərdə başlıca məqsəd məhrəban qonşuluq və qarşılıqlı əməkdaşlığı əsaslanan ikitorəfli və çoxtorəfli əlaqələr qurmaq idi.

Bununla yanaşı, Azərbaycan dövlətinin xarici siyasetinin əsas istiqamətlərindən biri də Avropa ölkələri ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi idi. Bu baxımdan, xarici siyasetin başlıca məqsədi Azərbaycanı müstəqil dövlət kimi tanıtmaq, beynəlxalq mövqelərini möhkəmləndirmək idi. Bu dövrde, yalnız ikitorəfli deyil, çoxtorəfli əsasda da fəal xarici siyaset yürüdülərək Azərbaycanın beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində özünəməxsus yer tutması üçün bir sıra mühüm addımlar atıldı.

Azərbaycan Respublikasının xarici siyaset strategiyasının mühüm istiqamətlərindən biri beynəlxalq təşkilatlara hərəkəfli əməkdaşlıq etməkdir. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla əməkdaşlığı bütövlükdə ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi götür.

Azərbaycanın beynəlxalq təşkilatları üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çəltəş və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermenistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasetində dünya birliyinə integrasiya, ikitorəfli və çoxtorəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir.

1995-ci ilde müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində Azərbaycanın xarici siyasetlə bağlı strateji xətti müəyyən edilmiş, ölkəmiz dünya birliyinə qovuşmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməsi səmərəli əməkdaşlığımız, ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istədiyi sayəsində son 20 il ərzində ölkəmizin dünyasının siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətə yeni müstəvidə dəha da inkişaf etdirilir. Nəticədə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır.

Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısi kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi "Qarabağ Azərbaycanın nida işarəsi" devizi bir ildən sonra, xüsusi 44 gün ərzində reallığı əsaslanaraq həyata keçirilən xarici siyaset nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünyasında mühərəkənin yüksəlməsini təmin etmişdir.

İkinci Qarabağ mühəribəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hü-

quq prinsiplərini, xüsusi BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiyyətli əks-hükum əməliyyətləri həyata keçirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və principial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işgalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ilde qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 sayılı qətnamələrini özü icra etdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük İkinci Qarabağ mühəribəsinin nəticəsində noyabrin 20-de Ağdamın, həmin ayın 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrin 10-da imzallanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və principial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ilde qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işgalçı qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmاسını əzərədə tutan 822 və 853 sayılı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi.

2020-ci il noyabrin 8-i isə tariximizə ən şəhər gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərinin işgalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hükum əməliyyətlərinin sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusi strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi mühəribənin sonrakı gedisi və taleyinə ciddi təsir göstərdi.

Üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən, Ermenistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxmazı Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qıymətləndirildi.

Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin principial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında ugurlarımızı şərtləndirirdi və İkinci Qarabağ mühəribəsində tarixi Qələbənin əsası qoymuldu.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterrör tədbirləri nəticəsində həm ərazi bütövlüyü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqrər olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i də bir sərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbay